

**Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq
Əlaqələr Universiteti 2020/2021-ci tədris ili üçün tələbə qəbulu elan edir**

Ümumi məlumat: 2020/2021-ci tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edir.

Təhsil səviyyəsi: bakalavriat

Kvota: 3 yer

Tədris dili: rus dili

Təhsil müddəti: 4 il

İxtisaslar: beynəlxalq münasibətlər, regionşunaslıq, iqtisadiyyat, hüquqsunaslıq, jurnalistika, reklam və ictimaiyyətlə əlaqələr, politologiya, dövlət və bələdiyyə idarəetməsi, ticarət işi

Müraciət üçün son tarix: **16.07.2020**

Maliyyələşmə: Rusiya tərəfindən maliyyələşdirilir:

- təhsil haqqı
- yataqxana xərci

Azərbaycan tərəfindən maliyyələşdirilir:

- aylıq təqaüd
- gediş-geliş aviabilet

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər aşağıda qeyd olunan sənədlərin surətlərini info@dim.gov.az elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər:

- Şəxsiyyət vəsiqəsi;
- cari ildə orta məktəbi bitirən məzunların 2020/2021-ci tədris ilində ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün təsdiq olunmuş "Abituriyentin elektron ərizəsi" forması (varsə), əks təqdirdə bitirdiyi məktəbdən illik qiymətləri göstərilən arayış;
- əvvəlki illərin məzunları orta təhsil haqqında sənəd;
- hərbi bilet və ya çağırışçı şəhadətnaməsi (oğlanlar);
- əlaqə məlumatları.

Qeyd*: Müsabiqədə iştirak etmək hüququna 2020-ci ildə orta məktəbin rus bölməsini bitirən, 2020-ci il iyulun 10-dək 19 yaşı tamam olmayan, attestat qiymətləri (cari ilin

məzunlarının illik qiymətləri) 4 və 5 olan, attestatında riyaziyyat, rus dili və xarici dil fənləri üzrə yekun illik qiyməti 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər. Ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.

Müsahibə mərhələsi

- Müsabiqədə iştirak etmək istəyənlər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 17 iyul 2020-ci il tarixində onlayn müsahibə keçiriləcək.
- Abituriyentlər müsabiqədə yuxarıda qeyd olunan ixtisaslardan biri üzrə iştirak edə bilərlər.
- Abituriyent kimi göstəriciləri ən yüksək olan və onlayn müsahibədən uğurla keçən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaqdır.

Müsabiqənin ikinci mərhələsi

- İkinci mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində keçiriləcək. Bu mərhələdə abituriyentlər seçdikləri fakültədən asılı olmayaraq rus və əlavə bir xarici dil üzrə müsabiqədən kənar test imtahanında iştirak etməlidirlər.
- İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar.

Qəbul olunanlardan aşağıdakı sənədlər tələb olunacaq:

- Orta təhsil haqqında sənəd və onun Rusiya notariat kontorlarının biri və ya Rusiya Federasiyasının Azərbaycan Respublikasındaki konsulluğu tərəfindən təsdiq edilmiş tərcüməsi;
- ümumvətəndaş pasportunun surəti;
- 3x4 sm ölçündə ağ-qara, parıltısız 8 ədəd fotosəkil;
- xroniki xəstəliklər barədə məlumatı əks etdirən tibbi arayış;
- döş qəfəsi orqanlarının rentgen (flüoroqrafik) müayinəsinin nəticəsi;
- tarixləri göstərilməklə edilmiş peyvəndlər (tetanus, qan, difteriya, vərəm) barədə tibb müəssisəsinin möhürü ilə təsdiqlənmiş məlumat;
- sifilis və Hepatit B müayinəsinin nəticəsi;
- VİÇ infeksiyasının olmaması barədə beynəlxalq sertifikat.

Mənbə:

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi: <http://dim.gov.az/news/5444/>